

## 100 başlıq südçülük ferması

Kompleksin düzgün planlaşdırma, tikinti və texnoloji həlləri aşağıdakı nəticələrin əldə alınmasına şərait yaradacaq:

- mal-qaranın maksimal rahatlığı;
- yüksək məhsuldarlıq;
- yüksək sürü artımı;
- sahənin istifadəsinin optimallaşdırılması;
- tikinti xərclərində qənaət edilməsi;
- yüksək keyfiyyətli yem istehsalı;
- sürünün keyfiyyətli idarə edilməsi;
- məhsul maya dəyərinin azalması;

## 100 başlıq südçülük fermanın spesifikasiyası

Tikililər, avadanlıqlar və alətlər	100 baş sağmal (228 ümumi sürü)
Ferma binasının eni	27,5m
Ferma uzunluğu	78m
Ferma hündürlüyü, divar (mərkəz)	4,10m (7,65m)
Döşəmə	Dəmir-beton h=15sm
Karkas	Metal konstruksiya
Dam örtüyü	PUR örtüklü metal vərəqə
Daxili işıqlandırma	LED lampalar, kabelləşmə
Metal qapılar	12 ədəd giriş-çıxış üçün metal qapılar 9 ədəd sərbəst gəzinti üçün taxta qapılar
Sərbəst gəzinti sahəsi	2.201m <sup>2</sup>
Sağım bloku, operator otağı	200 m <sup>2</sup>
<b>CƏMI (ƏDV ilə birlikdə)</b>	<b>Təklif al</b>

## Ortalama illik yem tələbatı

İllik yem tələbatı (ümumi sürü üçün)	100 baş sağmal (228 ümumi sürü)
Qarğıdalı silosu (ton ilə)	1,210 ton
Yonca (ton ilə)	215 ton
Saman (ton ilə)	115 ton
Arpa (ton ilə)	135 ton
Qarışıq qüvvəli yem rasionu (ton ilə)	291 ton
Zəruri əkin sahəsi, qarğıdalı, arpa və yonca üçün *	24 ha. yonca 120 ha qarğıdalı 60 ha arpa

\*Qeyd: sadə üslubla suvarma nəzərə alınmışdır. Müasir suvarma üslubla (pivod, sprinkel balaban və s. "yağmur" sistemi) aparılarsa əkin sahələrinə qeyd olunan 35% az tələb olunur.

### Qiymətə həmçinin daxildir:

- 12 ay ərzində zootexnik məsləhəti,
- Qurulan avadanlıqlara görə 1 il zəmanət,

- Fermerlər üçün treninqlərin keçirilməsi,
- Heyvan qrupları üçün optimal qüvvəli və qaba yem rasion hazırlanması.

## Əlavə zəruri tikili və qurğular (paketə daxil deyil)

Əlavələr sifariş ilə:	100 baş sağmal (228 ümumi sürü)
Peyin sıyırıcısı: 400m <sup>3</sup> peyin qəbuledici quyular və peyinqarışdırıcı pərilər (2 zolaqlı, 30 günlük)	<b>Təklif al</b>
Havalandırma pəriləri 140x140 12 ədəd	<b>Təklif al</b>
Sağım avadanlığı 2x5	<b>Təklif al</b>
Süd qəbuledici soyuducu çənlər, 6 tonluq	<b>Təklif al</b>
Rezin mat 100 ədəd	<b>Təklif al</b>
Avtomatik qaşığıcı fırça 3 ədəd	<b>Təklif al</b>
Duraqlar, 100 ədəd	<b>Təklif al</b>
Su qabları (donmaz, 5lt, 8 ədəd)	<b>Təklif al</b>
Sü qabları (donmaz, 40lt, 6 ədəd)	<b>Təklif al</b>
Kilid sistemi (106 ədəd, paslanmaz)	<b>Təklif al</b>
Silos quyuları 2000 m <sup>3</sup> luq	<b>Təklif al</b>
Dezinfeksiya keçidi	<b>Təklif al</b>
Yem saxlanılma anbarı,	Fərdi layihələndirilir
Yanğın və içməli su rezervuarı, su nasoslari	
Ərazinin hasarlanması, işıqlandırılması	